

Mikromaliyyə
təşkilatlarının
potensialının
gücləndirilməsi və
mikromaliyyə iğmanın
maraqlarının
qorunmasına
yönləndirilmiş effektiv
kollektiv təşəbbüslərin
təşviq olunması

**BU
SAYIMIZDA:**

AMFA konfransı 1

Gender balansı: 2
Azərbaycan və
xaricdən olan
təcrübələr

CİPE-dan Assosi- 2
asiyalar üçün
Öyrənmə Səfəri

Accessbank Media 2
Müsabiqəsi

AMFA Hindistanda 3
Öyrənmə Səfərində
iştirak edir

Peşəkar İnkişaf 3
Proqramı

İslam Mikromaliyyə 4
Mərkəzi

AMFA və Al-huda 4
tərəfindən İslam
Mikromaliyyə
Təlimi

2013: Statistika İli 4

Bizimlə əlaqə 5

AMFA AYLIQ İNFORMASIYA BÜLLETENİ

O K T Y A B R

1 0 . 1 0 . 2 0 1 2

AMFA 6-cı Mikromaliyyə Konfransı

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) „**Düşünmək zamanıdır. Risklərin idarə edilməsi**” adlı 6-cı Mikromaliyyə Konfransı keçirmişdir.

Bu ilki tədbirin məqsədi risk menecment sahəsində ən qabaqcıl təcrübələrin paylaşılması və Azərbaycan mikromaliyyə sektorunun təkmilləşdirilməsinə töhfə ola biləcək ideyalar mübadiləsi üçün əlverişli mühitin yaradılmasıdır. Konfrans iştirakçılara investorlarla, strateji maraqlı tərəflər və texniki xidmət provayderləri ilə şəbəkələşmək və yeni əməkdaşlıqlar yaratmaq imkanı vermişdir. *O həmçinin, müxtəlif mikromaliyyə təcrübələrini paylaşmaq və bu gün sektor üçün mövcud olan çətinliklərə rəğmən, sektorun funksionallığını təkmilləşdirmək yollarını müzakirə etmək üçün mükəmməl bir imkan yaratmışdır.*

İki günlük tədbir adekvat daxili nəzarət sistemləri, mikromaliyyədə müştəri mühafizəsi, risk menecment, çətin çatılan ərazilərdə ən yeni faydalı texnologiyalar, mikromaliyyədə qadınların rolu, maliyyə təhsili, mikrokredit və mikro sahibkarlıq müəssisələri üçün hüquqi çərçivənin təkmilləşdirilməsi, orta menecmentdə bacarıqların artırılması və sosial fəaliyyətin idarə olunması kimi mövzuları əhatə etmişdir.

Konfrans AMFA İcraçı Direktoru Jalə xanım Hacıyeva tərəfindən açılmış və AMFA İdarə Heyətinin Sədri cənab Süleyman Kələşov, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Sədr Müavini cənab Rəşad Orucov, Milli Məclisin İqtisadi İşlər Palatasının Sədri cənab Ziyad Səmədzadə, Milli Sahibkarlar Konfederasiyasının Sədri cənab Məmməd Musayev, AYİB Bakı ofisinin Direktoru cənab Neil MakKeyn,

Mikromaliyyə Mərkəzinin İcraçı Direktoru cənab Qjeqorj Qalusek tərəfindən açılış nitqlərinin söylənməsi ilə davam etmişdir.

Konfransın ilk günündə baş tutan mükafatlandırma mərasimində AMFA üzvlərini „**İlin üzv təşkilatı – 2012**” və „**İlin Peşəkari -2012**” nominasiyaları üzrə mükafatlandırmışdır. Azərbaycan mikromaliyyə sektorunun milli, regional və qlobal səviyyələrdə etibarının və tanıtımının artırılmasına yardım etmiş mühüm təşəbbüslərə verdiyi töhfəsinə görə Accessbank „İlin üzv təşkilatı -2012” mükafatına, xanım Mehriban Yusifova isə „İlin Peşəkari -2012” mükafatına layiq görülmüşdür.

Tədbirdə iştirak edən investorlar arasında Triple Jump, PlaNIS responsAbility, KfW, EBRD, INCOFIN, IFC, COOPEST və şirkətlər olmuşdur. Konfransa maliyyə sektorun inkişafını aktiv dəstəkləyən üzv və tərəfindən təmin edilmişdir ki, bu təşkilatlar Paşa Bank, PlaNIS ResponsAbility SAS, Software Group, FINCA Azərbaycan AzərKredit MMC, EFSE/Finance-in Motion, Aqrarkredit MMC, Molbulak Azərbaycan MMC, Moody's, Frankfurt Maliyyə və Menecment Məktəbi, İnkişaf üçün Maliyyə MMC, Path Solutions, Avrasiya Kredit MMC və Qafqaz Lizing şirkəti olmuşdur.



Finance in Motion,
OikoCredit kimi
dəstəyi ölkədə
partnyor təşkilatlar
da AccessBank,
Triple Jump,
MMC,VF

Gender balansı: Azərbaycan və xaricdən qabaqcıl təcrübələr

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 20 Sentyabr 2012-ci il tarixdə Bakıda Kempinski Hotel Badamdarın konfrans zalında "Azərbaycan maliyyə sektorunda Gender Bərabərliyinin təşviqi" layihəsinin açılış mərasimini keçirmişdir.

Layihə çərçivəsində keçirilən bu ilk tədbirin məqsədi layihənin əsas məqsədlərini, layihədə iştirak edən maliyyə təşkilatları ilə icra olunacaq fəaliyyətləri və maliyyə təşkilatlarının həm müştəri portfeli, həm də işçiləri arasında gender bərabərliyi üzərində işləməklə insan, sosial və iqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün global və yerli ən qabaqcıl təcrübələrdən istifadə etməkdir.

Seminar iştirakçıları ilə sektorda gender bərabərliyini, hökumət və qeyri hökumət təşkilatları arasında əməkdaşlığı təşviq etməklə, Azərbaycandakı maliyyə qurumları vasitəsilə qadınlara məxsus və onlar tərəfindən idarə olunan bizneslərə maliyyə çıxışı imkanlarını artırmaq da daxil olmaqla, gender məsələləri müzakirə olunmuşdur. Layihə Frankfurt Maliyyə və Menecment Məktəbi ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunur.

Tədbirdə layihə partnyorları olan təşkilatlar, kommersiya bankları və qeyri-bank maliyyə təşkilatları, gender bərabərliyi məsələləri ilə məşğul olan aparıcı maraqlı tərəflərin təmsilçiləri iştirak etmişdir. Seminar AYİB Bakı ofisi və AMFA-nın layihənin aparılmasında məsul olan şəxslərin çıxışından ibarət dəyirmi masa kimi təşkil olunmuşdur.

CIPE-dan Milli Assosiasiya rəhbərləri üçün ABŞ-a Öyrənmə Səfəri

CIPE-in "KnowHow" layihəsi çərçivəsində AMFA-ya ABŞ-da yerləşən Assosiasiya rəhbərliyi tərəfindən (Talley Management Group) mentoqluq təklif olunmuşdur. 2012-ci ilin Yanvar ayında başlayan layihə 6 milli assosiasiyaya—Azərbaycan, Banqladeş (Banqladeş Qadın Ticarət Palatası), Gürcüstan (Gürcüstan Kiçik or orta sahibkarlıq Assosiasiyası)ç Yamayka (Yamayka Qadın Biznes Sahibkarları), Serbiya (Serbiya Biznes qadınları Assosiasiyası) və Yunanıstan (Yunan Qadınlar Assosiasiyası) üçün Öyrənmə səfəri təşkil edilmişdir. Öyrənmə Səfəri ASEAN və BOMA (Beynəlxalq Assosiasiyalar Menecerləri və Sahibkarları) ilə əməkdaşlıqda CIPE ofisində keçirilirdi.



Öyrənmə səfəri ASEAN baş ekspertləri tərəfindən təşkil olunmuş yüksək səviyyəli seminarlar və ABŞ Assosiasiyalarının rəhbərləri (hər assosiasiya üçün olan sahələrdə—statistika, maliyyə və sığorta, sahibkarlıq, konsaltinq şirkətləri və s.) ilə təkbətək görüşlər ilə zəngin təşkil olunmuşdur. AMFA üçün bu səfərdən əsas öyrənilmiş məqamlar ABŞ assosiasiyalarının işçiləri arasında liderlik potensialının yetişdirilməsi, könüllü menecmenti, assosiasiya menecmentində mühüm təcrübələr, uğurlu fond toplanması strategiyaları, Könüllü İdarəetməsi Təlimatı və proseduralar olmuşdur. Öyrənmə Səfərinin materialları işçilərin bacarıqlarının artırılması təlimi üçün istifadə olunacaq.

AccessBank Media Müsabiqəsi

AccessBank, "Azərbaycan iqtisadiyyatının inkişafında mikromaliyyələşdirmənin rolu" mövzusunda müsabiqə üzrə ərizələrin toplanmasını başa çatdırmışdır. Müsabiqədə Bakı və regionlarda kütləvi informasiya vasitələrində çalışan jurnalistlər (çap, televiziya, radio, İnternet-portal) iştirak edə bilirdilər. Müsabiqənin nəticəsinə əsasən, 1-ci yerin qalibinə 1000 manat, 2-ci yer – 800 manat, 3-cü yerə isə 600 manat məbləğində pul mükafatı verilecək. Müsabiqəyə sentyabr ayının 13-dək tarixlərində qəzet və jurnallarda dərc olunan məqalələr, xəbər süjetləri, televiziya və radioproqramlar, İnternet portallarda yerləşdirilmiş Azərbaycan və ya Rus dilində materiallar qəbul edilib. Müsabiqəyə təqdim olunan materiallar azad jüri tərəfindən qiymətləndiriləcək. Bunlar: Beynəlxalq Maliyyə Korporasiyasının Bakı ofisinin rəhbəri Aliyə Əzimova, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, AccessBank-ın Mikrokredit Departamentinin rəhbəri Təriyel İsmaylovdur.

MEMBERS

AMFA Hindistan, Çənnayda Kənd Təsərrüfatı İndeksi Mikromaliyyə Öyrənmə Səfərində iştirak edir

Bu təşəbbüs *Grameen Credit Agricole Fondu* (GCAMF) ilə Sığorta və Risk Menecment Mərkəzi tərəfindən yaradılmışdır. Bu səfərin əsas məqsədi Hindistanda kənd təsərrüfatı mikro sığortası sahəsində bu günə qədər nə kimi işlər görülməsini, Hindistan təcrübəsini AMFA-nın OXFAM ilə birlikdə keçirdiyi Kənd Təsərrüfatı Kreditlərinin Sığortalanması Mexanizminin Yaradılması layihəsinin ilkin nəticələri ilə müqayisə etmək olmuşdur.

Hindistan bu sahədə artıq bir çox öyrənmə mərhələlərindən keçdiyi, hökumət və özəl sektor sığorta şirkətlərinin yüksək təəhhüdünə və müxtəlif ictimai, özəl və icma sxemləri ilə sıx əməkdaşlığa malik olduğu üçün maraqlı bir nümunədir. Səfərin əsas hissəsini sahə səfərləri olmuşdur ki, bunlar da AMFA-ya bu sığorta məhsullarının satılması, xüsusilə hədəf müştərilərin öyrənilməsi üzrə sosial konteksti daha yaxşı anlamağa kömək etmişdir. Bu səfərlər həm də müxtəlif kənd təsərrüfatı indeks sığortalamaları proseduralarını nümayiş etdirmişdir.

Səfərin sonuncu günündə iştirakçılar kənd təsərrüfatının sığortalanması sahəsində olan yerli eksperlər ilə birlikdə keçirilmiş yekun seminarda öz təəssüratlarını paylaşmaq və ümumiləşdirmək imkanına malik olmuşlar. Sığortaçılar, maliyyə dəstəkciləri, tədqiqat qurumları və QHT-ləri təmsil edən 15-20 iştirakçı bu öyrənmə səfərində iştirak etmişdir.



PEŞƏKAR İNKİŞAF

SFM üzrə onlayn seminar

Sosial fəaliyyət Menecmentinin Əsasları Sosial Fəaliyyət Menecmentinin (SFM) fundamentlərini, bütün SFM-lərin birlikdə necə uzlaşmalarını və sizə uyğun olan SFM alət və resurslarını necə əldə etməyi öyrədən praktiki, 9 sesiyalıq onlayn kurslardır. Webex onlayn platformadan siz, prezentasiyalara baxa və dinləyə bilərsiniz, suallar verə bilərsiniz və həmkarlarınız ilə qarşılıqlı müzakirələr apara bilərsiniz. Daha çox informasiya əldə etmək üçün nəzər salın: info@sptf.info

SUSU Akademiya təlimi, 29 Oktyabr – 9 Noyabr, Dartford, Kent, Britaniya Krallığı

Bu təlim strateji məqsədlərə çatmaq üçün təşkilatların kollektiv bacarıqlarının artırılması məqsədilə hazırlanmışdır. Təlim əsas mövzuları aşağıdakılardır:

MMI-lərin transformasiyası
Risk menecment
Mikromaliyyə maliyyə təminatı
Strateji menecment

Təlim haqqı 3500 Britaniya frankıdır. Qeydiyyat üçün son tarix: 15 Oktyabr, 2012-ci ildir. Əlavə məlumat üçün Ademola To-soye ilə əlaqə saxlayın: ade@microfinanceassociation.org

Məsuliyyətli İnvestisiya Vebinarı

Məsuliyyətli investisiya üzrə artan biliklər daha geniş və dərin informasiyaya, əsas faktlar və rəqəmlərə sadə və şəffaf çıxış ehtiyacı vardır. Buna görə də www.yourSRI.com yaradılmışdır. Bu qısa web-seminarın məqsədi məsuliyyətli investisiya və biznesdə məlumat bazasını necə istifadəsi haqqında ümumi məlumat verməkdir.

Qeydiyyat üçün:

<https://attendee.gotowebinar.com/register/14517197163642368>

Mikromaliyyədə Strateji Liderlik üzrə HBS-Accion Proqramı

Altı günlük bu kurs 1-6 Aprel tarixlərində Massçusetsdə, Kembridge HBS kampusunda keçiriləcək. Proqram yüksək səviyyəli menecment və liderlik təlimləri keçirən dünyanın ən ilk təhsil proqramlarından biridir. Övvəllər sırf mikromaliyyə icraçılarına hədəflənse də, daha sonra proqram bütün maliyyə sektoru liderləri üçün genişləndirilmişdir. Övvəllər bu proqramda iştirak edənlər arasında yüzlərlə dünyanın ən qabaqcıl MMI-ləri, o cümlədən Grameen Bank, SKS, MiBanco, BRI, Compartamos, və Equity Bankın işçiləri olmuşdur. Yerləşdirmə, təhsil proqramı, logistika, təhsil haqqı, təqaüdlər imkanı və s. əlavə məlumat üçün zəhmət olmasa bu səhifəyə baxın visit www.accion.org/hbs, və ya yazın: hbsaccion@accion.org

Al-Huda İslam Mikromaliyyə Mərkəzi yaradır

İslam Mikromaliyyəsi Mərkəzi Pakistanda yaradılmış və bütün dünyada yoxsulluğun aradan qaldırılmasında islam mikromaliyyəsinin artan rolunu nəzərə alaraq, mikromaliyyə təşkilatlarında Şəriət qaydaları və bu sahədə bacarıqların artırılması məqsədi daşıyır. Bu Mərkəz Azərbaycan, Mavrit adaları, Qazaxstan, Nigeriya, Niderland, İsveçrə, İrlandiya və Cənubi Afrikada olan partnyorlar ilə əməkdaşlıq edir. Al-Huda İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzinin direktoru Muhammad Zubair Muğal bildirmişdir ki, dünyada mövcud olan yoxsul əhəlinin 46 %-i məhz müsəlman ölkələrində yaşayır. Buna görə də, islam mikromaliyyəsinin rolu getdikcə artmaqdadır. Bundan əlavə o bildirmişdir ki, islam mikromaliyyəsi müntəzəm və davamlı gəlir vasitəsilə yoxsulluğun aradan qaldırılmasına və özünü təminatın gücləndirilməsinə yardım edir. Cənab Muğal islam mikromaliyyəsinin istənilən mikromaliyyə modeli—kənd bankçılığı, Qramin modeli, kooperativ və özünə-yardım modellərinə inteqrasiya edilə biləcəyini vurğulamışdır. Bununla MMI-lər islam mikromaliyyəsinə heç bir structural modifikasiya etmədən icra edə bilər. Əlavə məlumat üçün bu linkə keçin: www.alhudacibe.com/imhd

Al-Huda və AMFA İslam Mikromaliyyə Təlimi

8-10 Oktyabr 2012-ci ildə Bakıda Al-Huda İslam Mikromaliyyə Mərkəzi və AMFA tərəfindən birgə təşkil olunan İslam Mikromaliyyə Təlimi keçirilmişdir. Son bir neçə ildə xüsusilə dünyanın inkişafda olan ölkələrində yoxsulluğun aradan qaldırılması üçün islam mikromaliyyəsi getdikcə məşhur bir mexanizmə çevrilmişdir. Bu təlim bu maliyyə modeli, onun konsepsiyaları və əməliyyat təcrübələri haqqında biliklərin artırılması məqsədi daşıyırdı. Al-Huda ekspertləri yoxsulluğun aradan qaldırılması, o cümlədən İslam mikromaliyyəsi vasitəsilə sosial və maliyyə inkişafı üzrə ən yeni vasitələri müzakirə olunmuşdur. Digər məsələlər ilə yanaşı təlim həm də, bu sahədə olan milli və beynəlxalq ekspertlərdən Şəriətin maliyyə prinsipləri və yeni yaranan bazarlarında islam maliyyələşməsi üzrə yeni metodları öyrənmək üçün mükəmməl bir fürsət olmuşdur.



2013 BEYNƏLXALQ STATİSTİKA İLİ

Beynəlxalq Statistika ili ("Statistics2013") statistika elminin dünya miqyaslı qeyd etmə mərasimidir. Statistics2013 daha geniş elm ictimaiyyətinə, biznes və hökumət məlumat istifadəçilərinə, media, siyasət yaradıcıları, işçilər, tələbələr və ümumi ictimaiyyət arasında statistikanın vacibliyini təşviq edəcək. Statistics2013-ün məqsədlərinə aşağıdakılar daxildir:

- Cəmiyyətin bütün sahələrində statistika barədə ictimai məlumatlılığı artırmaq
- Statistikanı xüsusilə gənclər arasında bir peşə kimi təşviq etmək
- Ehtimal və Statistika elmlərində kreativliyi və inkişafı təşviq etmək

Sizin təşkilatınız da bu kampaniyanın bir hissəsi olmaq istərdimi? Elə isə, marağınızı bildirmək və Statistics2013 dəstəkliləri siyahısına qoşulmaq üçün <http://statistics2013.org/join.cfm> səhifəsinə keçin. Bu günə qədər öz marağını bildiren qrupların siyahısına baxmaq üçün bu linki açın: <http://statistics2013.org/participants.cfm>

Azərbaycan Mikromaliyyə Assosiasiyası



Azerbaijan Micro-finance Association

AZƏRBAYCAN MİKROMALİYYƏ ASSOSİASİYASI

**C. Cabbarlı küç. 44
Kaspian Plaza I, 5-ci mərtəbə
AZ 1065, Bakı, Azərbaycan**

**Telefon: 994 50 208 40 79
E-mail: program@amfa.az**

AMA informasiya Bülleteninə yazılmaq istərdiniz? Bizimlə əlaqə saxlayın: program@amfa.az

**Bizim internet səhifəmiz: www.amfa.az
Biz facebookda: **AMFA****